

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 sayılı Zərdab-Ucar seçki dairəsindən Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Zülfüyev İbrahim Zülfü oğlu və İsgəndərli Yaşar Talıbxan oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli, 108 sayılı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

02 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü Rafiq Abbasov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 sayılı Zərdab-Ucar seçki dairəsindən Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Zülfüyev İbrahim Zülfü oğlu və İsgəndərli Yaşar Talıbxan oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli, 108 sayılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 sayılı Zərdab-Ucar seçki dairəsindən Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Zülfüyev İbrahim Zülfü oğlu və İsgəndərli Yaşar Talıbxan oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçki bülletenlərində onlara aid məlumatların düzgün göstərilmədiyini bildirmiş və Zərdab bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.

Araşdırma zamanı 92 sayılı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasından verilən arayış və həmin seçki dairəsinin 1, 2, 3, 4, 5 və 6 sayılı məntəqə seçki komissiyası üzvlərinin izahatları əsasında müəyyən

olunmuşdur ki, Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Zülfüev İbrahim Zülfü oğlu və İsgəndərli Yaşar Talıbxan oğlu namizədlərin irəli sürülməsi mərhələsində müvafiq dairə seçki komissiyasına təqdim etdikləri seçki sənədlərində özlərinə aid bütün zəruri məlumatları göstərmişlər. Seçki bülletenləri hazırlanarkən adıçəkilən qeydə alınmış namizədlərə aid məlumatlar olduğu kimi bülletenlərə daxil edilmiş və çap olunmuşdur. Səsvərmə günü seçki bülletenlərində həmin şəxslərə aid məlumatlarda hər hansı əlavə və düzəliş olunmamışdır.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci və "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldim:**

1. 92 sayılı Zərdab- Ucar seçki dairəsindən Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Zülfüev İbrahim Zülfü oğlu və İsgəndərli Yaşar Talıbxan oğlunun 01 yanvar 2015-ci il tarixli, 108 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü

Rafiq Abbasov